




Ramiz Həsənoğlu - 75



Ustadın yubiley ili yekununa yaxınlaşdıqca sənətin qəlizliyi və bu işə ömrünü həsr etməyin necə böyük fədakarlıq olması haqda fikirləşirəm. Düşündürən isə elə Ramiz Həsənoğlunun özüdür. Məsələ burasındadır ki, uzun müddət mətbuatda, televiziya çıxışlarında gündəlikləri haqqında danışan rejissor bir çox sənətsevərlərin marağını oyadıb. Son dərəcə qeyri-adi istədada malik sənətşünas Aydin Talibzadə bir vaxt bu gündəliklərdən istifadə də etmişdi; Ramiz Həsənoğluya həsr etdiyi "Ustad və ayna" kitabında bunnlardan nümunələr də getirmişdi. Gündəliklərin üzə çıxarılması nə qədər böyük maraqla qarşılansa da, oxucuda ister-istəməz "bəs sonra?" suali da qalmışdı. Əlbəttə, A. Talibzadənin eserini sənətşünaslıq elmimizə ən deyərli töhfə kimi qiymətləndirib onu da deməliyəm ki, elə bir çox suallara da bu kitab cavab verir. Amma nə gizlədim, məni də çox sevdiyim tamaşaların, ekran işlərinin, sənət hadisəlerinin səhnə arxası, yaxud buna həsr olunan ömrün yalnız sənətkarın özüne bəlli tərəfləri çox maraqlandırır. Bir neçə dəfə bu gündəliklər əsasında nə isə yazmaq, Ramiz Həsənoğlunun özündən müsahibələr götürmək, ya video materiallar hazırlamaq niyyətimiz də baş tutmamışdı. Hər dəfə söz düşənde Ramiz müəllim təvazökarlıqla yayınırdı mövzudan. Nəhayət bir gün gündəliklərinin böyük bir qismını mənə təqdim edəndə söz tapmadım deməyə. Bu, böyük bir master-klassın dörsliyi idi məndən ötrü. Hələ ilk vaxtlardan rusca yazdığını bu qeydləri sonradan doğma dilimizdə qələmə alması məndən ötrü xeyli təsirli məqamdı. İnsanın özüylə dərdləşmə-

si, özünü dinləməsi, özünü yazması yalnız doğma ana dilində ola bilər görünür. Amma eyni zamanda məni sarsıdan bayram bildiyimizin, yaxud evlərimizə, ailələrimizə bayram getirən, illər keçəsə də, özel günlerdə ekranları bəzəyən işlərin arxasındaki heç də bayrama bənzəməyən zəhmət, əziyyət, hətta zülməd. Hələ 90-2000-ci illərin qeydlərini oxuyunda Ramiz müəllim nişgaranlıqla fikrimi soruşdu. Sonrakı səhifələrdən anladım ki, bir az ehtiyatsız cavab vermişəm; az qala hər gün həkim müayinələri və müalicələrinizlə bağlı yazarızsız... Gülümsədi, bunu hamı edir, sadəcə mən yazmışam, qalıb. Qəribədi ki, şikayet etmədi və bəzi böyüklərimiz kimi "canımı qoymuşam yolunuzda" - demədi. İndi bu gümümüzə qədər hər bir səhifəni gözdən keçirib bütöv bir sənətkar ömrünün çətinliklərini anlayıram. Yəqin başqa cür heç alınmaz da... Sən öz üzərinə məsuliyyət, ciyinlərinə yük götürmüsənse, gördüyüün işin fərqindəsənse, kiməsə gülüş bəxş edib başqasını düşündürmek kimi missiyan varsa, yoluñ hakimlərlə daim kəsişəcək, dərmanlar da yolu yoldaşı olacaq. Bilmirəm, bəlkə bir üreyin yükü deyil bütün bu görülən işlər, ona görə...

Hər bir əsərindən vətənpərvərliyi, istedədi, xalqına böyük sevgisi duyulan Ramiz Həsənoğlunun gündəlikləri də bu böyük eşqi - sənət eşqini daşımağın, yaşatmağın çətinliyini, vacibliyini öyrətdi bir daha mənə. Ustada gündəlikdən səhifələri oxucularımıza təqdim edəcəyimi də deyirdim. Amma nədənsə cəsəretim çatmadı. Bir insan ömrünün ancaq özünə-gündəliyinə etibar etdiyi mübhəm xatırələrini açmağa haqqım varmı, bilmirəm. Bəlkə nə zamansa bunların esasında sənədli-bədii roman yazılaçaq, bəlkə ara-sıra verəqləyib sənətə aid ilginc faktları məqalelərimdə, yazılarımda istifadə edəcəm, demək çətindi. Hər halda bu gündəlikləri zengin bir xəzinə kimi qoruyacağımı söz verirəm. Və onlardan yalnız Aydin Talibzadənin üzə çıxardığı, kitabına daxil etdiyi səhifələr dən bəzilərini oxucularımızla bölüşüb yubiley yazımı təqdim edirəm...

+ + +

"9 iyun 1982-ci il.

Gör pyesin finalında necə düşünür Teymur: “Əgər dünyadan zərrə qədər dəyəri olsayıdı, yığın-yığın insanlara, ucsuz-bucaqsız məmləkətlər... sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”. Nəüməd, məyus, şübhəli hökmədar... Onun dramı, mümkün ki, elə faciəsi də fikirlərile əməllərinin ixtilafi, uyğunsuzluğudur. Teymur ziddiyətli obradıdır; karnavalcasına ziddiyətlidir. O, bəşərin xəstə vicdanıdır. Teymur sevgilər öndən, şair qarşısında, hətta özünən, öz işinin qənşərində belə acizdir, gücsüzdür. Bu, paradoxlar adamıdır. Törətdiyinin sər olduğunu özü bilən kimsədir. “Topal Teymur” bir pyes kimi sosial dramdır; elə bir dram ki, bütün insanı, fəlsəfi potensiah ilə müharibə əleyhinə yönəlib. Qəribə də olsa, Teymur və Bəyazid bir yolun yolçularıdır. Onlara qarşı qalxışanlar Kirmanıdır, Olqadır və Cücedir. Bir də kəndli qadın və üstəgəl, Şeyx Buxari. Divanbəyi ortodoksal mövqedədir. Qalanları isə dramaturğun əlində bədii vasitədir ki, fəaliyyəti inkişaf etdirsin”.

+ + +

"25 oktyabr 1983-cü il.

“Hər seydən öncə onu deyim ki, yayın əvvəlində 1983-cü ilin 21 iyununda “Topal Teymur” televmanın birinci kərə göstərildi. Mənim həyatımda mərhələ təşkil edən bir iş başa çatmışdır. İndi mən istəyirəm faktların üzünə dik baxım. Səhvələr olub? Şəksiz: həm rol bölgüsündə, həm məşq prosesində. Amma əsas məsələnin öhdəsindən gəlmisəm: teletamaşaşa ansambl yarada bilmisəm, aktyorları, kollektivi öz arxamca aparmağı bacarmışam. Zənimcə, ziyanlılar (təccübələnmiş və şəşirmiş) ilk dəfə inanmağa başlayıblar ki, televizyon da sənətdir. Qəzetlərdə məqalə və resenziyalar dərc edilib. Bu tamaşa məndən ötrü həm də bir sınaq idi. Məşqlə-

rin çətinliyini, çəkilişlərin əziyyətini də yaşadım, adamlarla sözleşdim də, mübahisələrim də düdüd. Bir sözlə, kamillik imtahanı verdim deyəsən. Sonşuz dərəcədə şadam mən buna. Və nə yaxşı ki, bu imtahanı oldu da, qurtardı da. İndi mən 4 aydır ki, “Musiqi proqramları redaksiyası”nın baş rejissoruyam. Əvvəlcədən söyləyim ki, “Topal Teymur” bundan ötrü “royalda heç nə ifa etməyib”. Yenədəmi tale mənə dil çıxardır? Əlbəttə ki, “baş rejissor” mənəsəbi mənim üçün bir elə də əngəl törətmir; əksinə, bu, mənim xeyrimədir ki, zərərimə yox. Amma baş rejissorun yükü yaman ağırdır. Artıq müxtəlif səviyyələrdə sözüm bəzi adamlarla çəp gəlib, bəzi işçilərlə əməllicə atışmışam. Bilirəm ki, bu, mənə yaradıcılıqda bərk mane olur. Səy göstərirəm ki, rəhbərliyi buna inandırıım. Hələlik ki, faydasızdır cəhdlərim. Sabaha, bir də Allaha ümidi bəsləyirəm...”

+ + +

"13 may 1984-cü il.

Yenə nəsə baş verir. Gərək özünü hər axşam yazı masasının arxasında oturmağa məcbur edəsən. Və sadəcə yaşadığın günün protokolunu tutasın: harada olmasan, kiminlə görüşmüsən, nə dərək elemisən, nəyi öyrənmisən. Faydası var. Bu gün səhərdən maşınla əlləşmişəm, sonra heç nə barədə fikirləşməmişəm: nahar elemişəm, yatmışam. Həyətdə əyloşib çay içdi. İş haqqında düşünməmişəm. Dünən “Ortabab amerikalı qadın”ın ilk məşqi oldu. Aktyorların çoxusu hüzur gətirməmişdi: cəmi üç nəfər idilər; Amaliya Pənahova da icazə aldı. Litva müəllifinin pyesi. 60-cılar Amerikası, lıtvıli mühacirlər. Və bütün bunlar Azərbaycan televizyonunda (?) tamaşaşa qoyulacaq. Hm....m.... Kimse yaxşı deyib: həyat əbədi kompromislərdən ibarətdir. Müdrilikə budur ki, onların sırasından ən xirdasını seçib götürəsən. Bələliklə, bu, növbəti (?) kompromisdir. Beynimin kūnc-bucaqlarında isə tamsinram: “Bunun divi-

dentləri olacaq. Ancaq bu, məni utandırmır. Olsun ona görə ki, pyes heç də pis deyil”.

+ + +

"28 iyun 1984-cü il.

Bir həftə bundan öncə Kirovabada, mənim uşaqlıq dönyamın içino “tullanmışdım”. Haradasa uzaq illərdə evlər, ağaclar, işıq dirəkləri mənə uca ve nəhəng göründürdülər. İndisə onlar olduğu kimi dirlər. Azmərtəbəli binalar da eləsən balacaşış. Ancaq şəhər parkında və məscid qarşısındaki ağaclar bir boy da hündürləşiblər. Məndə yaxşı nə varsa, Gəncədə yaşadığım illərdən qalıb. Dostlarım təəccübələr ki, folklor və muğama bu cür bələdəm. Bu da ordandır, uşaqlığımdan, Gəncədən. Yəqin Gəncə böyük şəhərlərdən torpağa, həqiqətə də yaxındır - deyə, ona görə. Məsələn, Bakıdan. Gözəl nə mövcudsə, rişəsi torpaqdadır. Elə orada mən 7-8 yaşında ikən “Koroğlu” eposunu başdan-başa əzber öyrənmişdim. Bu gün də imkan düşən kimi anam öz kiçik oğlunun istedadından danışır. Hə... gülər olub. Mən ora Dövlət Teleradio nümayəndəliyinin tərkibində AzTV-nin Kirovabad günlərinin bağlanmasına getmişdim. Göründüm. Yol qəribə şeydir. Hələ qədimlərdə deyiblər ki, “əgər adamı tanımaq istəyirsənsə, onuna yola çıx”. Nə isə... Bu gün yeməkhanada Kamil Abdullayev əla bir kəlmə işlətdi: “Nə qədər ki, bu bizim millət var, o qədər də Mirzə Cəlil yaşayacaq”. Allah sənə rahmət eləsin, a kişi. Və Kirovabad sərgüzəştərinin nəticəsi kimi: san demə, dünyada “dülük və nəciblik” çox nadir keyfiyyət imiş... 17 iyunda “Ortabab amerikalı qadın” teletamaşası efirlər yayılmışdı. Belə sürətlə mən heç vədə işləməmişdim. Mayın 12-də birinci məşqdən efir vaxtı qədər cəmi 35 təqvim günü keçib. Bu hünəri özümdən gözləmirdim. Bütünlükdə teletamaşa bəyənilib. Xüsusiələ Elşad Quliyev bərk təriflədi. Əlbəttə ki, müəllif qarşısında onun nüfuzunu artırımişam. Prinsipcə isə bu, yeni bir işdir. İkinci hissə

üçün lap and da içmək mümkündür. Amma 35 gün... Özünə və kollektivə belə əzab vermək günahdır. Bu, həmişə sonradan bir fəsad törədir".

+++

“4 yanvar 1987-ci il.

Gündəlik qeydlərim zaman-zaman seyrəlir. Fikirlərim daha qəmğin və kədərli olur. Tez-tez qüssənlərinəm. Nədir bu? Ömrümün hansı çağlığı? Pazyarı? Güman eləyirəm ki, qısa hələ xeyli var...

Yeni ilin birinci günü “Ordan-burdan” efirlə göstərildi. Mümkün ki, hər şey alınmayıb. Amma nəsə də alınıb. Hər halda elə hesab edirəm ki, bu, 20 illik telesaliyyətim dövründə mənim ən kamil işimdir. Qəribədir, bu tamaşanın nümayishi tarixi mənim 20 il bundan qabaq TV-yə rejissor köməkçisi düzəlməyim barədə verilmiş əmrin imzalandığı günlə üst-üstə düşdü. Aman Allah, 20 il... Bir ığidin ömrü. Hələlik ki, bu haqda müfəssəl yazmaq arzusu keçmir ürəyməndən...

Yenə də içimdə bir boşluq duyulmaqdə və axmaq-axmaq fikirlər girir beynimə. İstəyirəm yığdığım təcrübəni bölüşüm. Güman ki, bu, haradasa Yaradıcılıq Birliyi kimi bir şey olsun, şərti adı da, tutalıım, “Axtarış”, və ya başqa nəsə. Mənə indi elə status lazımdır ki, birdəfəlik bu “növbətilər” cərəsindən çıxmı.

+++

“12 yanvar 1987

Heç cür özümü kökləyib bütövlükdə “Ordan-burdan” a sərf elədiyim 2-3 ayı qısa xülasə şəklinde gündəlik səhifələrində görükdürə bilmirəm. Nədən başlıdı hər şey? Sədr məni yanına çağırıldı, haradasa 1985-ci ilin ortalarında. Getdim. Elə həmin gün telemüziklin librettosunu oxumağı təklif etdi mənə. Dedi ki, fikrimi söyləyim. Mən də oxudum. Xoşuma gəldi. Əvvəlcə ideya bu idi ki, teletamaşaşa libretto müəllifləri F. və Z. Hacıyevlərlə birlikdə quruluş verək. Sonra onlar belə qərarla-

dilar ki, birinciliyin dəfnə yarpaqlarını mənimlə böülüsdürməsinlər və məndən yalnız televiziya rejissor qismində bəhrələnsinlər. Qəti etirazımı bildirdim və bəyan elədim ki, tamaşamı təkbaşına qoymaq istəyirəm. Elə beləcə də ayrıldıq. Bir qədər keçdi. Sədr məni təzədən çağırıldı kabinetinə: dedi ki, “get, özün hazırla”. Və başlandı, nə başlandı. Məşq prosesi bir iləcən uzandi. Xeyli vaxt apardı teletamaşaşa iştirak edəcək aktyorların dəqiqləşdirilməsi. Müəlliflər istayırdılar ki, mən məlum “aktyor dəstə”ndən, yəni Nəsibə Zeynalovan dan, Hacıbaba Bağırovdan, Səyavuş Aslandan və onlar kimilərdən faydalananı. Ancaq mən öz seçdiyim aktyorları üzərində dayanmağa nail oldum. Bununla da bizim əziz müəlliflər başa düşdülər ki, mən işlərimə qarışmağa heç kəsə icazə vermirəm və gələcəkdə də belə-bələ cəhdlərin qarşısını ala cağam”.

QEYD: Gündəliklərdən səhifələr A. Talibzadənin “Ustad və Ayna” kitabından götürülüb.

+++

Bayram günləri televizoru sevimli ailə üzvüne çevirirdi tele-tamaşalar. İndiki uşaqlar bilməz, o vaxt Yeni il, Novruz tövüllərini doğmalar birgə vaxt keçirmək üçün fürsət sayardılar. Kimsə Narsissayağı öz şəkille rini çəkib tanımadiğ adamların bəyənməsi üçün çalışmadı, heç görməmiş kimi süfrəsini paylaşış yediyini reklam edən de tapılmazdı. Bəlkə o zaman texnika bu qədər inkişaf etmiş olsayıdı, onda lap betərini yaşayardıq. Hər halda zəif texnika və güclü ürəklərin sayesində gözəl bir uşaqlığımız olub. Axı nə lazım idi biz bacalalar? Böyüklerimizin bütün çətin və yorğun həyatına baxmayaq, deyib-gülməsi, sevinməsi, bizi də öz şənliklərinə qatması. O şəraqat gülüşlərdən, canlı söhbətlərdən, müzakirələrdən bizə də pay düşürdü, beli. Və mən bu qədər zaman keçəndən, indi kiminsə böyüyü, valideyni olandan sonra başa düşürəm ki, uşaq lar üçün işləmək, çalışmaq, onları təmin etmək şərt de-



yl. Şərt onlar üçün xoşbəxt olmaqdı! Xoşbəxtlik isə təkcə qəlb işi deyil, həm də intellektual hadisədi, müdrikliyin, həyata sakit, təmkinli münasibətin, gözütoxluğun gətirdiyi duyğudu. Hə, elə ona görə də bayramlar və televizoru doğmalardan birinə çevirmiş esərlər yadına düşdü.

O zaman mən balaca idim və evimizə dolmuş bu böyük sevincin, gülüşlərin, mehriban ab-havanın səbəbkərinin kim olduğunu bilmirdim. Bir dəfə ekran dan dil çıxarmışdı bizə, qulağı ağrıyan uzun “balaca”

da yaman təəccübləndirmişdi məni, bu boyda uşaq olar, uşaq ha?! Yaşıl eynək taxıb adamları qorxutmağı da bir ayrı olay idi onda... Daha doğrusu, mənim bildiyim bu iddi. Böyükdəkə ekranda gördükərimizi, seviyimiz aktyorları, onların ifasını yönəldirən adamin varlığını da öyrəndim. Hem də ele uşaq, yeniyetmə ağlımiza siğışmayan, xoşladığımız düşündürücü, təsirli və güləmli əsərlərin bir adla bağlılığı idi. Axı bir adam bu qədər işi necə görə bilər?! Elə bu gün də Ustadın doğum gündündə inanılmaz rəqəmə baxıb təəccübləni-

rəm. Sanki bu 75 ildə ömürə sığmayan işlər görüb, hamısı da fərqli, gözəl, qeyri-adi.

Bələliklə, rejissor Ramiz Həsənoğlunun 75 yaşı tamam olur. Və yubileyər həm də bir az hesabat istədiyi üçün mən qəribə şəkildə uşaqlığımı xatırladım. Bəlkə ona görə ki, Ramiz Həsənoğlu bu 75 illik həyatını və yaradıcılığını hər keşin bioqrafiyasının, düşüncələrinin tərkibinə çevirə bilib. Əslində içimizi, ruhumuzu, babamızın, atamızın və bizim daxilimizdəki uşaqlıböyüyü ifadə edən mətnidir; Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Anarın, Vaqif Səmədoğlunun və rejissorun müraciət etdiyi başqa müəlliflərin mətnləri. Ramiz Həsənoğlu özünü, qohumunu, qonşusunu, millətini ən çox eks etdirən, belkə ən çox ayıldan əsərləri seçib və bizi özümüzü göstərib. Uğurun əsas sırrı budur! Axi oxucu-tamaşaçı her zaman özünü axtarır sənətdə və özünebənzəri görəndə buna ürekdən ağrıyır, təəssüflənir, gülür, kədərlənir...

Elə indinin özündə də hansısa dalda bir yerde məhəllə arasında curların yığışdığı kafe sahibini dindir-sən, nisxə yeyənlərin əlindən dad döyər; lap “Ac həriflər” qəhrəmanı Həsən dayı kimi...

Bu günəcən oğlan evi elçiliyə aparmağa professor, bəd ayaqda dosent axtarır: “Evləri köndlən yar”ın baliq Nadiri kimi...

İnsanları xoş hadisələrdən daha çox bədlilik, qorxu və problemlər birləşdirir; “Yaşıl eynəkli adam”dakı qohum-əqrəba kimi...

Həle deputat olmaq sevdasına düşənlərin haray-həşirindən danışmiram; “Ordan-burdan”ın Salman bəyi sayağı...

Bu siyahını, tezisləri və zamanın sıradan çıxarmadığı ideyaları o qədər sadalamaq olar ki... Bunlar haqqda danışdıqca hər şey çox sadə görünür. Kənardan elə gəlir ki, burda fövqələde, qəliz bir iş yoxdu. Bəlkə təzə-təzə bu sənətin qulpından yapışanlar - burda çətin nə var ki, mən də edə bilərəm - deyə düşünüblər də. Amma zaman göstərib ki, o filmlərin, tamaşaların insanlara təsir gücü, sənətdə açdığı yol bambaşqadır.

Həm də müasir həyatda xeyli qəriba görünən Ramiz müəllimin öz işinə münasibətidir. Vaxtında Azərbaycan teleməkanında fantastik yeniliklər etmiş, həm özü, həm də ardıcılıları üçün geniş üfüqlər, yeni istiqamətlər açmış adam o qədər soyuqqanlı və təvazö-kardır ki... Misal üçün, hələ Sovet dövründən türkülük mövzusunu yasaq olunanda Hüseyn Cavidin “Topal Teymur”unu çəkən rejissor, yaxud müstəqillik gələrgəlməz milli kimliyimizi anlatmağın vacibliyi aktuallaşanda “Fatehlərin divanı”nı yaradan sənətkar bu mənada xidmətlərindən danışış özünü türkü kimi, millet fədaisi kimi göstərməyə çalışır. Görünür, növbəti sırr də elə bundadı... Reklamla məşğul olanda sənət kənarda qalır. Ramiz müəllimdən ötrü isə iş, proses, yaradıcılıq bütün başqa təfərruatlardan daha vacibdir!

Bunu dəfələrlə izləmek imkanımız da olub. Anarın ssenarii əsasında ekranlaşdırıldığı “Cavid ömrü” və “Sübhün səfiri” filmlərinin çəkiliş anlarına, “Ac həriflər” tamaşasının məşqindən fraqmentlərə baxanda işe qoyulan enerjini texmin edə bilirik. Yadımdadı, Vaqif Səmədoğlunun “Generalın son əmri” pyesinin quruluş prosesində iştirak edib “Diqqət, məşq gedir” adlı məqale yazmışdım ve o vaxt rejissor-aktyor münasibətləri haqda təsəvvürlərim dəyişmişdi. Eyni zamanda, xoşbəxtlikdən müəllifi olduğum “Sonuncu” əsərinin də məşqlərini yaxından izləyə bildim. Və məhz Ramiz müəllimin sayəsində enerji mübadiləsinin, qızırğanmadan xərcənən ruhun, şövqün mütləq noticə vereceyinə inandım.

Ramiz Həsənoğlu bütün bu uğurlarını onu yetişdirən zaman və ailə ilə bağlayır. Anası, görkəmli aktrisa Ətayə xanım Əliyeva, atası, teatr xadimi Həsən Mırzəyevin təriyəsi və böyükü, təhsil aldığı mühit bu gün dilimizin əzberinə, fikirlərimizin ən işqli məqamına çevrilmiş sənət əsərlərinin yaranması üçün təmel olub. Bütün bunlar, üstəgəl, təbiətin səxaveti - istedad, zəhmətkəşlik, cəsarət, irade, şəxsiyyət və sənətkar olmaq üçün vacibdi. Amma deyilənlərin hamisindən daha vacib olan Vətən sevgisidir. Ramiz Həsə-

noğlu tamaşaçısının diqqətini hansısa nöqsanlara çəkir, düşünərək güldürür, amma heç vaxt məsxərəyə qoymur onu, hardasa hündür bir təpenin üstündən baxır ona... Yanında durur, başın sığallayıր, yarasını səriyir və bütün bunlarla xoşbəxt olur.

Bu günlərdə, yubiley erəfəsində müxtəlif televiziya layihələrinde Ramiz müəllimin illərlə birgə çalışdığı adamların onun haqqında necə ürkədən, böyük sevgiyle danışdığını müşahidə edirəm. Hər kəsin tərixçəsi var onunla bağlı. Həssaslığından, qayğıkeşliyindən, məhribin münasibətindən, işə teləbkarlıqlıqndan danışırlar. Səbəbkər isə özü haqda deyilmiş yüksək, tərifli sözlərə təəccübənir. O təəccübü ancaq belə yoza bilirəm; bəs insan ayrı necə ola bilər, belə də olmalıdır da... Yəni Ramiz müəllim üçün yaşadıqları da, yaratdıqları da sadəcə həyatdı (atası dediyi kimi - Həyatdı da...) və o, ayrı cür yaşamağın yolunu da bilməyib...

Son günlərdə əlimdə olan gündəliklərini verəqəleyəndə özünə qarşı təmkinli, sakit münasibətini görürəm. Bir məqam çox xarakterikdir. Atasının rəhmətə getdiyi günü təsvir edir, bu xəbərin gözlənilməzliyi, stress keçirməyi, itkinin ağırlığı və başqa hissələrindən danışır. Və birdən atasına müraciətlə bir neçə cümlə deyir... Və bu cümlələrdən biri: "Həyat yoldaşından nigaran qalma. Çalışaram isə yola salıb sonra da qarşılıyım..." Bax, bu məqam mənmin üçün sevimli rejissorun unudulmaz əsərlərini anlamaqdan ötrü açardı... Məni ata itkisindən keçirilən kədərin təsviri, həmin cümlələrdən əvvəl edilən üzrxahlıq həyəcanlandırır. Məhz bu cümlə (Çalışaram isə yola salıb, sonra da qarşılıyım...) həyəcanlandırır. Çox sadə bir ifadədə təkliyin, tənhalığın, övlad borcunun simvollarıdırılması... Hansısa pafoslu, yüksəkdən deyilmiş vəd yox, məhz bele, adı, gündəlik məsələ kimi dile getirilən plan...

Axi sənətkar təkcə yaratdıqları ilə deyil, həm də öz ömrü ilə inandırmalı tamaşaçısını. Bu mənada təsadüfi deyil ki, öz işləri haqda həmişə teləbkarlıqla danışan Ramiz müəllim məhz "Nigarançılıq" tele-ta-

maşasından söz düşəndə məmnunluğunu gizlətmir. Dahi Mirzə Cəlilin hekayələrinin motivləri ilə Anarın yazdığı ssenari əsasında çəkdiyi ekran əseri sanki onun bütün ideyalarının cəmidir. Ele bu yubiley günlərində əsərə yenidən baxıram və başa düşürəm ki, "Nigarançılıq" üç böyük məarifçinin - Mirzə Cəlilin, Anarın və Ramiz Həsənoğlunun düşüncəlerinin üstüste düşdürüyü məqamdı... Ele bu ideyanın davamı ki mi, Hüseyin Cəvidi ("Cavid ömrü"), Mirzə Fətəlini ("Sübəhün səfiri") özünəməxsus şəkildə tamaşaçısına anlatması xüsusi qeyd edilməlidir. Məhz bu qədirşünaslığı onu bugünkü məqama çatdırıb; keçmişə sayğısı və yeni gələn nəsillərə həssas, qayğıkes münasibəti...

Yadimdadı, YUĞ teatrında "Sonuncu" tamaşasını qurdu. Qəhrəmanım Əlisöhəbət Qələndərli gənc teatrşunasla söhbətində gileyənlər: "Oğlum, mən cavan olanda yaşılların zəmanəsi idi, qocaldım, indi də cavanların zəmanəsi. İndi qocayam, "cavanlara yol açaq" deyə-deyə süpürüb atılar bizi... Mən balet oynayan deyiləm axı, aktyoram..."

Ramiz müəllimin məhz bu anı - aktyorlar Fərhad İsrailovla Hikmət Rəhimovun dialoqunu neca həyəcanla, kövrələrək məşq etməsi heç yadımdan çıxmır. Qəribədi ki, hər dəfə tamaşadan sonra müxtəlif yaşı sənət adamları məhz bu sözlərdən təsirləndiklərini deyirdilər bize... Bunun özü də detaldı görünür. Ramiz müəllimin məşqədə, tamaşaçının zalda kövrəlməsi. Axi gənclər üçün meydən - bir vaxt "Sabah" Birliyi yaranan Ramiz Həsənoğlu özü köhnəni "süpürüb atmaqla" yox, köhnədən ibret götürməklə getirib bütün yenilikləri...

Və mən bu gün Ramiz müəllimin yubileyində bütün sadaladığım və yazıya gətirmədiyim dəyərli işlərin DAVAMINI diləyirəm! Əlini zamanın və tamaşaçının nəbzindən ayırmayan sənətkar bu günün də sözünü mütləq deməlidi və deyəcək! Biz gözlərimizi ekranə zilləyib gözləyirik, Ustad! Yubileyiniz mübarək olsun!